

İSMAYIL HACIBƏYOVUN FORTEPIANO VƏ FLEYTA ÜÇÜN İŞLƏMƏLƏRİ



Məhəmməd Vəliyev
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının doktorantı
Email: max-sslist.ru

Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçılarından olan İsmayıllı Hacıbəyov dahi Üzeyir bəyin təmalını qoymuşdur. Hacıbəyovlar dinastiyası bəstəkarlarının sonuncusu olaraq qüdrətli Qarayev məktəbinin də layiqli təmsilçisi olmuşdur. İ.Hacıbəyovun yaradıcılığını tədqiq edib, simfonik, kamera-instrumental müsiqisini təhlil edərkən biz bu qənaatə gəldik ki, orkestri çox gözəl bilən bəstəkar alətlərdən üçünü daşı çıxmış və bu alətlərə daha tez-tez müraciət etmişdir. Bu, fortepiano, skripka və fleyta alətləridir. Əvvəlcə bəstəkarın fortepiano islamasına nəzər salaq

Ü.Hacıbeylinin "Koroğlu" operasına uvertüranın fortepiano üçüncü işlemesi çok uğurlu alınmışdır. Bu işlemde görkemli bəstəkar F.Əli-zadənin sıfırı ilə yazılmış, əsərin ilk ifaçısı görkəmli pianoçu Ülviyyə Hacıbeyova olmuşdur. Bəstəkar bu əsər üzərində işləyarkən onu narahat edən bir çox masalalar üzərində düşünmüdüd. Əvvələn uşaqlıqdan bəstəkara doğma olan bu əsər heç vaxt fortepiano mərasinasına yönəldilməmişdi və o, bütün orkestr səslənməsinin gözəlliyini, əzəmətini fortepianoda, təsvir və tətbiq etməli idi. İ.Hacıbeyovun qarşısında, həm də bir amal da durdu ki, o da Niyazi interpertasiyasının fortepianoda vəsfini iddi.

Ümumiyyətlə, İsləmə çox çatın mövzü və təpsirinqidir, həm zərb alatlarını, tar və simli alətləri fortepianonda təsvir etmək böyük məharət tələb edir. Hər bir fragmenti, intervali real səslə tutuşdurmaq, bununla da fortepiano fakturasını notların zəruri bolluğu ilə tamamlamış yaradıcıdır.

Ümumiyyətə, nafas alətləri orkestrində frazanın simillərdə tak-rarı və aksına, fortepiano işlənməsində səslənməyə bilar və işlən-madəki yeni frazalar, tessituraların dəyişməsi də bununla bağlıdır. Lakin uvertüra elə maharətlə işlənəlidir ki, cədən alışdırılmışımız, azber bildiymiz məşhur Üzeyir bay musiqisinin ümumi əzəmatinə xalal gəlməsin.

Niimuna

A musical score for piano, showing two staves. The top staff uses a treble clef and the bottom staff uses a bass clef. The key signature is A major (no sharps or flats). Measures 11 and 12 are shown, each consisting of four measures. The notation includes various note values (eighth and sixteenth notes), rests, and dynamic markings like 'P' (piano) and 'ff' (fortissimo). The piano pedal is indicated by a vertical line with a dot at the beginning of measure 11 and again at the start of measure 12.

Bu nümunədə solaldakiyeni frazalar, sağdakı forşlaqlar tarixlərlərdir və bəstəkar bu imtahanın öhdəsindən çox məharətlə gəlmışdır.

Əzəmətli kodadakı akkordlar da böyük professionallıqla nəzər cəlb edir və İsləmə tam orkestr ifası təsdiq olunur.

Nümunə

A musical score page featuring two staves. The top staff is in treble clef and the bottom is in bass clef. Measure 11 starts with a forte dynamic (ff) and ends with a piano dynamic (p). Measure 12 begins with a piano dynamic (p) and ends with a forte dynamic (ff). The page number '12d' is located at the bottom right.

Bəstəkarın fortepiano üçün digər işləməsi Soltan Hacıbəyovun "Gülşən" baletindən Adajiodur. Bu əsərin də ilk ifaçısı Ü.Hacıbəyova olmuşdur.

Bu işləmədə isə bəstəkar "Koroğlu"dakı çox çatın vəzifələrlə qarşılaşmamış, rəngarəng S.Hacıbəyov orkestrovsmasını fortepianoya köçürərək, artıq tacrübəyə yiyələnmişdir. Adajionun ortasındakı parçalarda fortepianonun texniki imkanlarını, fakturasını çox ustalıqla mürakkablaşdırarak öz pianoçu sənətini "işə salmış" və bu vəzifəsinin da öhdəsində bacarıqla galmışdır.

Nüümuna

The image shows two staves of a musical score for piano. The top staff is in common time, treble clef, and G major. It starts with a dynamic 'p' and a forte 'f'. The bottom staff is in common time, bass clef, and C major. Measure 11 ends with a forte 'f'. Measure 12 begins with a forte 'f' and continues with eighth-note patterns.

Apofeoz finalda bəstəkar akkordları çox ustalıqla mürəkkəblaşdırıb zənginləşdirmiş, asıl orkestr effekti yarada bilməmişdir.

Adajionun sonu çox maraqlı bitir. Bəstəkar 32-liliklərdən maharət la istifadə edərək həm simlilərin, həm qıssandolların təsvirini və bilmış və son güclü oktava ilə dramaturji gərginliyi daha da artırmışdır.

Nümun


A musical score for piano, showing two staves. The top staff is for the right hand and the bottom staff is for the left hand. The key signature is one sharp (F# major). Measure 11 starts with a forte dynamic (f) and ends with a half note. Measure 12 begins with a forte dynamic (f) and ends with a half note. The score includes measure numbers 11 and 12, and dynamics such as f, mf, and sforzando (sfz).

İslâma sahâsında İsmayıл Hacıbeyovun diğer maraqlı nümunâları fleyta üçün nəzərdə tutulmuşdur. Bu nümunâları İ.Hacıbeyov professor, görkəmli fleytaçı Ə.Işkəndarova birgə İslâmişdir. Bu 1978-ci ilə təsadüf edir.

Haqqında danişdiğimiz əsər fleyta və fortepiano üçün "Segah" əsəridir. Bu əsərin fleyta partiyasını Əlşəkərov yazmış, ümumi işlanması isə İ.Hacıbəyovun üzərinə düşmüşdür. Fortepiano partiyası və ümumiyyətlə, əsər ürəyayatılmışdır və texniki cəhətdən çox da çatınlık yaratmır. Sada faktura ilə başlayan əsər get-geda bir qədər mürəkkəbləşərək forşlaq və onaltıqlarla zənginlaşır. Milli kolorit çox aydın nəzərəçarparaq həm də klassik nümunəvi təsəvvür yaradır.

Tədris üçün çox yararlı olan bu sənət nümunəsi şagirdlərin, xüsusan, fleytaçların ustalığının, texnikasının artmasında ikitərəflı, mühüm rol oynayır. Qeyd etmək istərdik ki, İ.Hacıbəyov fleyta üçün Ə.İsgəndarovla birgə həm də "Özbək rəqsi" pyesini da bu prinsiplara uyğun olaraq İsləmİŞdir. Bəstəkarın yaradılığında skripka üçün İsləmalar də mövcuddur. Bu skripkaçılar ansambl üçün Beethovenin əsərlərinin İsləməsi idi. Təəssüf ki, bu barədə malumat vermək mümkün deyil. (4. sah. 15)

İ.Hacıbəyov öz yaradılıcılında Üzeyir bəy musiqisina bir dəha müräciat etmiş, "Arazbarı" və "Aşıqsağrı" əsərlərini fortepiano kvinteti üçün İsləmşı və özü ifa edərək Moskvada vəla yazdırılmışdır. Sonralar İ.Hacıbəyovun işlədiyi Üzeyir bəyin "Arazbarı"nın Ülviiya Hacıbəyova və Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Ülviiya



Hacıbəyovanın "Azərbaycan bəstəkarlarının əsərlərinin antologiyası" proyektində diskə yazılmışdır.

Təməli dahi Üzeyir bəy tərəfindən qoymulmuş Hacıbəyovlar nəşrinin sonuncu nümayəndəsi İsmayıllı Hacıbəyovun yaradıcılığında neoklassizm xüsusi yer tutmuş və böyük əhəmiyyətə malikdir.

Dahi Üzeyir bayın nəşrinin nümayəndəsi, böyük bəstəkar Soltan Hacıbəyovun övladı olmaq səadəti ona nəsib olmuş, kiçik yaşlarından onun müsiqisi və dünya klassiklarının əsərlərini dinləyərək böyüüb boy-a-başa çatmışdır.

Yaradıcılıq taleyinin növbəti uğuru isə əvəzolunmaz müallimi, böyük bəstəkar Qara Qarayevlə bağlı olmuşdur. Elə bu cahatlara nəzər salmaq kifayatdır ki, erkən yaradıcılığında bəstəkar "Paqanını mövzusuna variasiyalar" kimi sanballı fortepiano əsərinin müallifi olmuşdur.

Forteypiano müsiqisində bəstəkar məcmua xarakterli nümunələr yaratmışdır. "Vatto ruhlu eskizlər", "Albomdan sahifələr", "Üç idilliya" buna gözlə misaldır.

Orkestr üçün yazılmış əsərlərdə bəstəkar bu janrlara müräciət etmişdir – simfonik orkestri üçün "Uvertüra". Konsert (kamera orkestri üçün "Konsertino"), Rapsodiya (forteypiano və orkestr üçün "Cəngi" rapsodiya), Konsertştük (fleyta və orkestr üçün "Konsertştük"), Süita (Uşaq lövhələri simfonik süitası), Fantaziya ("Naxışlar" simfonik feeriyası).

Bəstəkarın melodik dili çox rəngarəng və müxtalidir. Onun yaradıcılıq zirvalarını, lirik ilahi intonasiyalarını, bu intonasiyaların zirvalarının çıxoluğunu inkar etmək olmaz. Bəstəkarın əsərlərinin milli xüsusiyyətləri orkestr dilinin zənginliyi, göznlənilməyan modulliyaları, melodiyanın variasiyalılığı daha çox nəzər çarpar. Onun melodiyaları öz geniş nəfəsi, gözəlliyi, lirizmi ilə seçilir. Bəstəkarın analoqu olmayan "Üç idilliysi", coşub-dəşən fantaziyalı "Cəngi"si, arxaik elementlərlə zəngin "Naxışlar", parlaq, saf, aydın çizgi-

li "Uvertüra"si, tamamilə yeni səpkili "Segah"ı xatırladan "İstəklər" triosu və s. əsərləri qiymətli nümunələrdir.

I.Hacıbəyov uşaq müsiqisinin ustادi kimi xatirimizdə qaldı. Andersənin nağılları arasında "Uşaq lövhələri", fortepiano üçün "Uşaq albomu" buna gözlə misaldır. Bəstəkarın yaradıcılığında aşiq müsiqи elementləri da nazardan qəzərdir. Bunu "Sevməcə" romansında parlaq misal kimi göstərmək olar.

Onun əsərlərində bir neçə zirvənin ya kulminasiyanın olması və bu zirvalara doğru dinamik inkişaf xarakterikdir. Bəstəkar polifonik düzüncə tərzinə malik professional sənətkardır. Onun əsərlərinə xas olan ritmik xüsusiyyətlər, gilgiliq, emosionallıq və dramatizm unudulmaz təsir bağışlayır. Bəstəkarın orkestri həm rəngarəng, həm koloritlidir.

"i.Hacıbəyov yaradıcılığında ən çox fortepiano, skripka və fleytaya müraciət etmiş, fleyta və orkestr üçün "Konsertştük" əsəri ona böyük uğur gatmışdır. Onun yaradıcılığında fleyta yeganə alətdir ki, bəstəkar ham uşaqlар üçün yazılmış pyeslərində ("Özbək rəqsi", "Segah"), kamera-instrumental əsərlərində (forteypiano və fleyta üçün "İstəklər" triosu), ham də simfonik əsərlərində (fleyta və simfonik orkestri üçün "Konsertştük") istifadə etmiş və uğur qazanmışdır. Bu əsərlərin taleyi də daha xoş olmuş və onlar xarici ölkələrdə dəha çox ifa olunaraq beynəlxalq festivallarda səslənmişlər.

Dünyasını çox tez dəyişən bəstəkar üzvlərə dərin iz qoymuş, daim ailəsinin ideali olaraq qalmış, müdriklik, zəhmətsevərlik, professionallıq, alicanlılıq, bir sözla, əsl ziyanlılıq keyfiyyətlərini özündə parlaq aks etdirən Hacıbəyov kimi xatırlarda abadi iz qoyub getmişdir. ♦

Ədəbiyyat

1. "Azərbaycan xalq müsiqisi". Öçerklər. "Elm". Bakı – 1981.
2. Z.Dadaşzada. "Simfoniyaların fəzaları". Bakı – 1999.
3. Ü.Hacıbəyov. "Azərbaycan xalq müsiqisinin əsasları". "Yazıcı". Bakı – 1956 .
4. Ü.Hacıbəyova. "Hacıbəyovların müsiqi dünyası". "Oka Ofset". Bakı – 2006.
5. H.K.Kasimova. "На мериданах творчества". "Гянджелик". Bakı – 1984.
6. A.O.Kərimli. "Xeyirxah sehrbaz". Bakı – 2000.

Резюме

В этой статье рассматриваются переложения Имадиля Гаджебекова для флейты, скрипки, фортепиано. Особенно важно отметить тот факт, что композитор с большим профессионализмом, опытом и знанием оркестровки добивается особого оркестрового звучания.

Ключевые слова: Увертюра, переложение, оркестровка, тембры, сейгах, гармоничное созвучие.

Summary

This article highlights Ismail Hajibeyov's transcriptions for flute, violin and piano. It is especially important to note the fact that the composer with great professionalism and experience of knowledge of orchestrating demonstrated special orchestral sound.

Key words: Overture, arrangement, orchestration, timbres, Segah, the harmony consonance